

Turan mədəniyyəti

Türkmen xalqının musiqisi

V yazı

Elmi ədəbiyyatda "türkmən" etnoniminin yaranması ilə bağlı müxtəlif fərziyyələr irəli sürürlər. Bəzi alımlar hesab edirlər ki, bu söz "türk" və "mən" sözlərinin birləşməsindən yaranmışdır, "mən türkəm" və ya "türk mənəm" mənasını verir. Digər mənbələrdə isə bu sözün "tərəkəmə" sözünün cəmi olan "tərəkəmun"dan meydana gəlməsinə, bəzilərində isə "türkəmənd" biçimində işlənməsinə rast gələ bilerik ki, bu da "türkəbənzər" deməkdir.

Orta əsrlərdə Orta Asiyadan Balkanlara qədər ərazidə yaşayış turkdilli xalqlar, həm özləri, həm də başqları tərəfindən türkmen (o cümlədən, azərbaycanlılar) adlandırılırdılar. İndi onların arasından yalnız Anadolu kəndlərində yaşayanların bir qismi, İraqda yaşayan türkmanlar, bir də Türkmenistanda yaşayanlar özlerinə türkmen deyir. Azərbaycanda bu söz "tərəkəmə" şəklində qalib. "Tərakimə" ərəb sözündür, "türkmənlər" deməkdir. Ərəb mənbələrində türkmenlərin Türkmenistan, Öfqanistan və İranda yaşamış türkmen tayfası olduğu qeyd edilir.

Qısa hasıleyə çıxaraq onu da vurğulamaq lazımdır ki, mühüm geosiyasi və iqtisadi mövqeyə malik olan İraq əhalisinin 20 faizi (müxtəlif mənbələrdə bu faiz dərəcəsi dəyişir) türkman adlandırılınə əhalinin payına düşür. Özü də türkmanların dili daha çox azərbaycancaya yaxındır.

Türkmanlar barəsində İslam Ensiklopediyasında deyilir: "İraq türkmenləri, yəni oğuzcanın azeri türkcəsini danışan türklər". Bəzən türk mənbələri türkmanların Osmanlı türklerinin bir qolu olduğunu barəde fikir söyləyirlər. Həmçinin oxşarlıq kimi türkmanların dilində Osmanlı türklərinin leksikasına məxsus sözlərin olmasını göstərirler. Ancaq türkman yazı dilində Osmanlı türkcəsinin elementləri özünü göstərməsinə baxmayaraq, xalq dilinə



ərazinin inkişafına geniş imkanlar açdı. XI-XIII əsrlərin ayrı-ayrı dövrlərində türkmen tayfaları Səlcuq imperiyası və Çingiz xan ulusu tərəfindən idarə olunurdu. XIV əsrə bu ərazilərə Əmir Teymurun ordusu yürüşlər edirdi. XVI əsrə Xivə və Buxara xanlıqları ayrı-ayrı türkmen tayfalarını özüne tabe etdirmişdir. 1849-cu ildə Türkmenistan ərazisi Rusiya imperiyası tərəfində işğal olundu. 1924-cü ildə Hazırkı Türkmenistan Respublikasının ərazisi daxilində SSRİ tərkibində Türkmenistan SSR yaradıldı.



olan təsiri qüvvətli olmayıb. Bəzi fərqləri nəzərə almasaq, İraq türkmanlarının ləhcəsi Azərbaycan dilindən fərqlənmir. Bütün faktlar – dil, ənənə, musiqi, folklor, mətbəx, inanc və digər eynilik türkmanların məhz Azərbaycan türkləri olmasına təsdiq edir.

İraqda türkmanların məskunlaşdırılması eramızın VII əsrinə təsadüf edir. İlk zamanlar hərbi heyət olaraq Bağdadda xidmət edən türkmanlar sonradan ciddi nüfuz qazanmış və həmişəlik bu ölkədə qalmışlar. Xilafətin Səlcuq türklərinin təsiri altına keçməsindən sonra soydaşlarımızın siyasi, hüquqi və mədəni inkişafi dirçəlmüşdür. Mosul (1127–1228), Ərbil (1144–1232) Atabəyləkləri yaranmışdır. Xüsusiylə, şimal əyalətlərindən İraqa köçürülüən türkənin vəziyyəti yaxşılaşmışdır. Tədricen Bağdad və onun ətrafında yerləşən ərazilər türkmanların nəzarətinə keçmişdir. Cələyirlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvələr dövründə İraq türkmanları bütün sahələrdə yüksək dövlət postlarında təmsil olunmuşdular. Türkmanların elm, ədəbiyyat, memarlıq, musiqi sahəsində uğurları artmağa başlamışdır.

VII əsrde Türkmenistanın yerləşdiyi ərazi ərəblər tərəfindən işğal olundu və əreblər Mərkəzi Asiyaya özləri ilə İslam dini ilə yanaşı, İslam mədəniyyətini də getirdilər. Xəlifə Əli-Məmənunun dövründə regionun mərkəzi Mervə köçürüldü. Bu da

Sovet imperiyasının süqutundan sonra 1991-ci ildə Türkmenistan müstəqilliyini bəyan etdi. Hazırda Türkmenistan Respublikası sahəsinə görə, Mərkəzi Asiyada ikinci böyük dövlətdir. O, Xəzər dənizinin cənub-şərqində, Kopetdagın yamaclarında, Turan ovalığının cənubunda yerləşərək, Öfqanistan, İran, Özbəkistan, qərbdən isə Xəzər dənizi ilə həmsərhəddir. Respublikanın paytaxtı Aşqabad şəhəri 1881-ci ildə salınmışdır və seysmik ərazidə yerləşir. 1948-ci ildə burada 9 bal gücündə dağdıcı zəlzəle baş vermiş və şəhər əhalisinin yarısından çoxunu məhv etmişdir. İndi Aşqabad Türkmenistanı paytaxtı olmaqla yanaşı, ölkənin əsas sənaye, elm və mədəniyyət mərkəzidir.

Türkmenlərin əcdadlarının musiqi mədəniyyəti barədə ilkin məlumatları qədim Parfiya, Marquş və Xarezmən qalma (b.e.e son əsrlər və eramızın ilk illeri) abidələr verir. Burada bir çox simli, nefəs və zərb alətlərinin təsvirini görmək mümkündür.

Abidələrin üstündəki süjetlərdə bəlli olur ki, bütün bu alətlər mərasim və ayınlarda geniş istifadə olunmuşdur. Ehtimal etmək olar ki, o dövrlərdə saray və məbədlərdə keçirilən mərasim və ayınları müşayiət etmək məqsədilə bir çox musiqiçi – rəqs kollektivleri mövcud olmuşdur ki, onlar da peşəkar müğənni, rəqəs və çalğıçılarından ibarət idilər. Belə ifaçılardan biri – şöhrəti bütün Şərqi ya-

yılmış Barbed o dövrə elm və mədəniyyət mərkəzinə çevrilmiş Merv şəhərində çıxmışdır. O, burada musiqi təhsili almış, mahir müğənni və bərbət ifaçısı kimi məşhurlaşmışdı. Qeyri-adı məhərəti ona Sasani şahı II Xosrov Pərvizin sarayında baş musiqiçi statusu qazandırmışdı və neinki ifaçı, habelə bəstəkar istədiyi burada tam şəkildə özünü bürüze vermişdi.

Ümumiyyətlə, Türkmenistan ərazisində yerleşmiş Merv şəhəri qədim mədəniyyət mərkəzi kimi ad çıxarmış, XIII əsrde burada onlarla kitabxana fəaliyyət göstərmişdir. Şərqi risalələrində Merv şəhərində çıxmış bir sıra musiqiçilərin adları çəkilir. Məşhur Orta əsr musiqiçisi Əli də Mərvdən idi. Məlumdur ki, çoxlu sayıda əsərlərin müəllifi olan Ustad Əlinin yanına müxtəlif ölkələrdən improvisasiya texnikasına yiyələnmək üçün musiqiçilər gəlirdi.

Türkmen musiqiçiləri Şərqi musiqi mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamışlar. Türkmenlərin poetik və musiqi yaradıcılığı digər Mərkəzi Asiya xalqlarının yaradıcılığı ilə six temasda inkişaf etmişdir. Şərqdə məşhur olan süjetlər burada da öz əksini tapıb. Məsələn, türkmenlərin dastan ırısında "Leyli və Məcnun", "Tahir və Zöhrə", "Koroğlu" (Türkmenlər onu "Goroğlu" adlandırırlar) kimi geniş yayılmış dastanlara rast gəlirik.

Türkmen dilində mahniya aydın, xalq havalarına saz, musiqiye isə ümumilikdə aydın-saz deyirlər. Gördüyüümüz kimi, azərbaycanlılarda konkret olaraq bir musiqi alətini bildirən, Anadolu türklərində isə ümumən alət mənasında işlənən saz kəlməsi türkmenlərde musiqi və xalq həvası mənasındadır.

Türkmen musiqi ırsı folklor və peşəkar musiqi janrlarına ayrılır. XX əsrin əvvələlərində bu musiqi nümunələrinin toplayıb nota salınmasında rus etnoqrafi V.A. Uspeñskinin böyük rol olmuşdur. O, bu əlləri oba-oba gezmiş və onların nəticələrini 1928-ci iddə Moskvada "Türkmenskaya muzika" başlığı altında nəşr etdirmişdir.

Türkmen xalq mahnılarının janr təsnifatına əmək, mərasim, məişət və lirik mahnılar daxildir. Onların obrax-məzmun dairəsi türkmenlərin məişət həyatı, köçəri maldarlıq, əkinçilik, toxuculuq və s. ilə six bağlıdır.

Türkmen şifahi peşəkar musiqisində baxşaların yaradıcılığı əsas yer tutur. Müasir baxşaların sələfləri oğuz türklərinin müştərək bədii abidəsi – "Dədə Qorqud" dastanında təsvirini tapmış qədim ozanlar olmuşlar. Onlar qopuz çalmış, rəvayət söyləmiş və oba-oba gəzmişlər. Nəsildən-nəsələ ustad-şagird ənənəsilə ötürülən bu ulu el sənəti zaman keçdikcə yeni nəsil xalq musiqiçiləri – baxşaların yaradıcılığında davamını və inkişafını tapmışdır. Baxşalar aşıqlar kimi əlləri gəzir, şeir qoşub dastan söyləyərlər. Baxşı dütardə çalır, oxuyur və virtuo ifa tərzini nümayiş etdirirdi. Təxminən XV əsrən etibarən baxşalar türkmen musiqisində əsas füqra çevrilmişdir.

Türkmen eposunun erkən növləri "Oğuzname" adı altında mövcud olub. Hazırda türkmen eposları dastan formasında həyatını davam etdirir. Ən məşhur türkmen dastanları "Goroğlu", "Şahsənəm və Qərib", Əslı və Kərəm"dir. Bu dastanlar, ümumiyyətlə, türk xalqları arasında geniş yayılmışdır. Lakin hər bir xalqın rəvayətçiləri bu qədim hekayətləri özünəməxsus tərzdə nəsildən-nəsəl ötürür. Məsələn, bir çox türk xalqlarında, o cümlədən, Azərbaycanda "Goroğlu" adı ilə məşhurlaşmış dastan türkmenlərde "Goroğlu" kimi, yəni gordan çıxmış qəhrəmanın (Rouşanın anası doğuş zamanı öldüyüne və döri uşağın məzəndən çıxarıldığına görə) adı ilə yayılmışdır.

Türkmenlərin milli musiqi alətləri digər Orta Asiya xalqlarının alətləri ilə oxşardır. Lakin bu alətlər sırasında zərb alətləri yox dərəcəsindədir. Hazırda istifadə olunan alətlər – simli dütar və qıçaq, nefəslə tündük və dilli tündük, habelə qopuzdur (qazax və qırğızların şan qopuzu).

**Lalə HÜSEYNOVA,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor**